

**A**zərbaycanın dövlət müstəqilliyinin bərpası ötən əsrde xalqımızın ən böyük uğuru kimi tarixə düşdü. Ancaq bu tarixi nailiyətin böyük qurbanları hesabına başa gəldiyini hər kəs bilir. Məhz böyük siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə söykənərək atlığı qətiyyətli addımlar sayesində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı. Büyük mübarizə sayesində qazanılmış müstəqilliyimiz ulu öndərin titanik fəaliyyəti sayesində gücləndi və Vətənimizin daha da inkişaf üçün lazımlı möhkəm təməllər qoyuldu. Azadlığı və müstəqilliyə milli sərvət hesab edən ümummilli lider Heydər Əliyevin siyasi hakimiyətə qayıdışı Azərbaycanın dövlət kimi güclənməsinə və beynəlxalq arenada öz layiqli yerini tutmasına şərait yaratdı. Ulu öndərin rehbərliyə qayıdışı Azərbaycanın xilasının və hərtərəfli inkişafının möhtəşəm başlangıcı oldu.



## Xilaskarlıq missiyası

Görkəmli şəxsiyyətlər gözəl nitqlər vasitəsilə deyil, öz əməyi və onun nəticələri ilə formalaşır.

**Albert EYNSTEYN**  
Nobel mükafatı laureati

Azərbaycan xalqı XX əsrde ikinci dəfə öz müstəqilliyini əldə edəndən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyətli və mürəkkəb idi. Bir tərəfdən erməni faşistlərinin Azərbaycana qarşı ərazi iddiaları nəticəsində cəlb olunduğumuz müharibə, digər tərəfdən de ölkədə hakimiyət uğrunda mübarizə aparan qüvvələrin çəkışmələri ümumi vəziyyəti olduqca gərginləşdirmişdi. Bu da ölkəmizin ayrı-ayrı hərbi-siyasi qüvvələr tərəfindən parçalanması və idarə olunması, müstəqilliyimizin itirilməsi təhlükəsi idi. Buna səbəb 1993-cü ilin yayında AXC-Müsavat tandeminin yarıtmazı siyasetinin ölkəmizi müstəqilliyin itirilməsi həddinə gətirib çıxarması olmuşdu.

Bələ bir ağır, təhlükəli dövrə ümummilli lider Heydər Əliyev xalqın köməyinə gəldi. Bu dəhşətli və çətin anlarda beynəlxalq nüfuzu malik görkəmli siyasi xadim, şərəfli həyat yolu ilə Vətəne, milletə olan sevgisini səbut edən Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü. 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi həmişəlik daxil oldu. Həmin gündən başlayaraq Azərbaycan dünya ölkələri ilə, xüsusun qonşu dövlətlərlə sağlam münasibətlər yaratmaq və inkişaf etdirmək xətti götürdü. Ölkədə separatizm, dövlət çevrilişi cəhdləri qətiyyətlə dəf edildi. Ordu quruculuğu başlandı. Ulu öndər qayıdışını ilə Azərbaycanda vətəndaş müharibəsini dayandırdı. Azərbaycanı parçalamağa, mehvət məməyə çalışan düşmənlərimizin planlarını alt-üst etdi. Xalqımızı, müstəqil Azərbaycanı fəlakətdən qurtardı.

Heç kimə sirr deyil ki, AXC-Müsavat hakimiyətinin addımlarının mənfi təsirləri qısa zamanda özünü bürüzə verdi və iyunun 4-də Gəncə hadisələrinə gətirib çıxarıdı. Onlar hakimiyətdə olduqları bir il ərzində Azərbaycanın bütün sahələrində vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşdi. Hakim blok liderlərinin bacarıqsızlığı, təcrübəsizliyi, səriştəsizliyi respublikada iqtisadi böhranı dərinləşdirdi, xalqın həyat səviyyəsi son dərəcə aşağı həddə düşdü. Daxili və xarici dağıdıcı qüvvələrin fəal birgə fəaliyyəti nəticəsində Azərbaycanda real parçalanma təhlükəsi, etnik separatizmin və vətəndaş müharibəsinin yaranması üçün şərait yarandı. Respublika müstəqilliyini əldə edəndən sonra dərin böhran keçirirdi. Hakim rejim bu təhlükəli proseslər qarşısında aciz qaldı. Ölkə idarə olunmayan hala gəldi. Siyasi qruplar öz ətrafında silahlı dəstələr toplayaraq, yenidən hakimiyət uğrunda mübarizəyə başladılar. Belə bir təhlükəli anda AXC-Müsavat hökuməti növbəti dəfə səriştəsizliyini nümayiş etdirdi və Gəncədə Surət Hüseynovun başçılıq etdiyi qiyamçılarla qarşı əməliyyatı iflasa uğradı. Surət Hüseynov AXC-Müsavat rəhbərliyini cəzalandırmaq məqsədilə hərbi dəstələrini Bakıya yeritdi və hakimiyətin istefasını tələb etdi.

Eyni zamanda, ölkənin cənubunda Əlikram Hümbətov hakimiyəti ələ keçirərək bəzi cənub rayonlarında qondarma respublika elan etdi. Onun ətrafında birləşən separatçı, quldur dəstələr regionda aqalıq etməyə başladılar. Bu, Azərbaycana arxadan vurulan zərbə idi. Bir tərəfdən AXC-Müsavat hökuməti öz hakimiyətini saxlamaq, digər tərəfdən isə Surət Hüseynov və Əlikram Hümbətov hakimiyəti ələ keçirmək məqsədi ilə Milli Ordunun ön sıralarından çıxarılmışla cəbhə xəttini alovlandıraq ermənilərə təcavüzü genişləndirmək üçün şərait yaratdırılar.

Azərbaycanın dünya xəritəsindən silinməsinə çox az qalmışdı. O zaman Azərbaycanın dağılmasının qarşısını almaq, vətəndaş müharibəsinin başlanmasına mane olmaq, ehalini mənəvi-psixoloji telatümlərdən xilas etmək üçün xalq öz xilaskarına – Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyev Bakıya qayıdışında birmənalı şəkildə bildirdi ki, məhz AXC-Müsavat hakimiyətinin səriştəsiz idarəetmə sistemi

ölkəni böhrana gətirib çıxarmışdır. Büyük siyasi xadim yaranmış vəziyyətdən çıxış yolunun milli barışığın bərqərar olmasına, yalnız danışqlarda, qarşılıqlı anlaşmanın eldə olunmasına göründü. Həmin çətin dövrə Heydər Əliyev Azərbaycanın bir sıra görkəmli şəxsləri ilə səhbət etdi, Milli Məclisin iclasına dəvət olundu. O zaman ulu öndər Heydər Əliyev Əbülfəz Elçibəyə səhbət zamanı dedi ki, öz fikrini yalnız Gəncəyə gedəndən və vəziyyəti şəxsən öyrənəndən sonra verecekdir. Xatırladaq ki, iyunun 5-də Heydər Əliyevin rehbərlik etdiyi Naxçıvanı Ali Məclisi 4 iyun qarşılumasını keskin şəkildə pisləmiş və bununla bağlı açıqlama vermişdi. Gəncə sakınlarına ünvanlanan açıqlamada səbəlli, təmkinli olmağın vacibliyi vurgulanmış, müstəqilliyimizin qorunub saxlanılmasına böyük inam ifadə olunmuşdu.

Xatırladaq ki, 1993-cü il iyunun 11-də Ali Sovetin sədri İsa Qəmbərov istəfa verdi. O zaman teklif olundu ki, Heydər Əliyevi bu vəzifəyə seçsinler. Lakin ulu öndər bu təklifi qəbul etmədi. Büyük siyasi xadim Heydər Əliyev Suret Hüseynovla görüşüb danışmaq istədiyini açıqladı. Milli Məclisədə aparılan müzakirələrdə bəzi deputatlar parlamentin üzvü olmayan bir sıra fəalların Gəncə səfərində müşayiət etməsi teklifini verdilər. Ancaq ulu öndər iyunun 13-də deputatlarla deyil, 30 nəfər jurnalistlə birlikdə Gəncəyə yola düşdü. Əlbəttə ki, bu, çox riskli səfər idi. Çünkü Gəncədə Suret Hüseynovun ətrafına toplaşmış silahlı dəstə üzvlərindən istənilən təxbəti gözləmək olardı. Bütün risklərə baxmayaraq, ümummilli lider Heydər Əliyev xalqın, Vətənin tələyini düşünərək bu riskli səfərə getdi.

Ulu öndər xalqını sevirdi, xalqı da ona sonsuz məhəbbət bəsləyirdi. Büyük siyasi xadimin Gəncədə sevgi və ümidi, əsl xilaskar kimi qarşılıaması bu həqiqəti bir daha təsdiqlədi. Gəncə sakınları küçələrə axışaraq, Heydər Əliyevi əsl xilaskar kimi qarşılıdı.

Heydər Əliyevin fərqləndirici cəhətlərindən biri də o idi ki, o, hadisələr düzgün qiymətləndirmək üçün vəziyyəti sebir və diqqətən öyrəndi, ictimaiyyətin rəyi ilə maraqlandı, qüvvələr nisbətini müəyyən etdi, bu vəziyyətə gətirib çıxaran əsas səbəbləri araşdırırdı. Qarşı tərəfin nümayəndələri ilə görüşdü, onların niyyətlərini, tələblərini aydınlaşdırırdı və yalnız obyektiv mülahizələr irəli sürərək konkret addımlar atdı. Suret Hüseynovla da, sonra Əlikram Hümbətovun çıxışı ilə əlaqədar da, daha sonra Rövşən Cavadov və başqalarının dövlət çevrilişi cəhdini zəmanı da belə oldu. Bu, ümummilli lidərə xas olan rahatlıq, əminlik və qorxmazlığın təzahürü idi. Heydər Əliyev Gəncədə Surət Hüseynovla görüşdü, Gəncədə yaranmış vəziyyətə yaxından tanış olduqdan sonra Bakıya qayıdı və vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün iyunun 15-də Ali Sovetin Sədri seçilməsinə razılıq verdi. Xatırladaq ki, Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələri gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs coxluğu ilə Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər.

Bir sözlə, həmin dövrə ölkənin düşdürüyü mürəkkəb vəziyyətdə kiminsə çıxara biləcəyini düşünmək belə çətin idi. Amma ulu öndər Heydər Əliyev bunu bacardı. O, antidövlət qüvvələrinə qarşı mübarizə apararaq öz ölkəsinə xilas etmək üçün böyük missiyani yerinə yetirirdi.

Sirr deyil ki, o dövrə Azərbaycan ərazisində bir çox xüsusi xidmət orqanlarının nümayəndələri də fəaliyyət göstərirdilər. Lakin onların hamısı böyük liderə – Heydər Əliyevə məğlub oldu. O, həm natiq, həm diplomat, həm də ince psixoloq kimi milli maraqlarımıza qarşı olanları neyträallaşdırırdı. Zamanın və taleyin tələb etdiyi, tarixin yeni bir mərhələsində, yeni siyasi və sosial-iqtisadi şərtlərdə yetişmiş bir lider kimi böyük potensialını necə həyata keçirəcəyini bilən şəxsiyyət idi. İyirminci əsrde bəlkə də heç kim buna nail ola bilməzdı. Ulu öndər Heydər Əliyevin gələcək nəsiller qarşısındaki xidmətləri illər ötdükçə dəhəmiyyətli və sanballı görünür.

“Xalq qəzeti”